



TƏLƏBƏ QƏBULU
ÜZRƏ DÖVLƏT KOMİSSİYASI

NAMİZƏDİN

YADDAŞ KİTABÇASI

(rezidenturaya qəbul imtahanının II mərhələsi üçün)

Aşağıdakıları imtahana gətirmək qəti QADAĞANDIR!



DIQQƏT! İmtahan binasına giriş zamanı üzərində mobil telefon və digər rabitə vasitələri, konspekt və başqa yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunur, bu vasitələr və imtahan sənədləri alınır və onlar imtahana buraxılmırlar.

İmtahan nəticələrini
www.tqdk.gov.az
internet səhifəmizdən öyrənə bilərsiniz!

BAKI – 2016

İMTAHANDA İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKILARA ƏMƏL ETMƏLİSİNİZ:

1. Siz imtahan günü buraxılış vərəqənidə göstərilən vaxtda imtahan verəcəyiniz binanın qarşısına gəlməli (bina haqqında məlumat imtahana buraxılış vərəqənidə göstərilmişdir), özünüzlə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və aşağıdakı sənədləri gətirməlisiniz:

- **şəxsiyyəti təsdiq edən sənədin əslini:**

a) *Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini (Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin ixtisaslarına sənəd verən namizədlər zabitin şəxsi vəsiqəsini);*

b) *əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini,*

- **"Namizədin imtahana buraxılış vərəqəsi"ni;**

Qeyd: Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər b)-bəndində qeyd olunan sənədlərlə bərabər onların Azərbaycan dilinə notarial qaydada təsdiq olunmuş tərcüməsini də təqdim edirlər.

DIQQƏT! Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda imtahana buraxılmayacaqsınız!

2. Göstərilən sənədləri imtahan binasının giriş qapısında sənədləri yoxlayan mühafizə əməkdaşlarına təqdim edib buraxılış vərəqənidə göstərilmiş müvafiq kodlu zala gedin.

NAMİZƏDİN İMTAHAN ZALINDA GÖRƏCƏYİ İŞLƏR:

1. İmtahan zalında "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən sırada və yerdə oturduqdan sonra nəzarətçinin izahatını diqqətlə dinləyin. Aydın olmadıqda əlinizi qaldıraraq nəzarətçiyə müraciət edin.
2. İzahat işi qurtardıqdan sonra sizə "cavab kartı" paylanır. "cavab kartı"nı qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə doldurun. "cavab kartı"ndakı məlumatlar optik qurğu vasitəsilə oxunur. Ona görə də "cavab kartı" ilə işləyərkən ehtiyatlı olun. Dairələri tam qaralayın (nümunə●), kartın əks üzünün qabarmaması üçün qələmi bərk basmayın. Kartı əzmək, ləkələmək, zədələmək və cırmaq olmaz.

DIQQƏT! Korlanmış "cavab kartı" dəyişdirilmir.

Sizə məxsus "cavab kartı"nın 1-ci bölməsində iş nömrəniz, soyadınız, adınız və atanızın adı çap edilmişdir. Özünüz haqqında çap edilmiş həmin məlumatları yoxlayın. Uyğunsuzluq aşkar etdikdə mütləq nəzarətçiyə müraciət edib məsələyə aydınlıq gətirin.

2-ci bölmədə özünüz haqqında məlumatları yazın və qaydalara zidd hərəkətə yol verməyəcəyiniz barədə bu bölmədəki Bəyannamə ilə tanış olun. "cavab kartı"nda özünüz haqqında yazdığınız məlumatların düzgünlüyünü və Bəyannamə ilə tanış olduğunuzu imzanızla təsdiq edin.

3-cü bölmədə sizə veriləcək "sual kitabçası"nın istiqaməti və variantı çap edilmişdir.

"Cavab kartı"nın arxa üzündə iş nömrəsinin kodlaşdırılması üçün ayrılmış bölməsində iş nömrənizin hər bir rəqəmini sol xanadan başlayaraq rəqəmlərin nümunədə göstərilən şablonuna uyğun olaraq yazın. Sonra hər damanın altındakı sütunda uyğun rəqəmi tapıb, onun yerləşdiyi dairəni tam qaralayın. Bu zaman diqqətli olmalısınız: hər sütunda yalnız bir dairə

qaralanmalıdır. Bu bölmədə həmçinin soyadınızı və adınızı müvafiq sətirlərə yazıb, son sətirdə isə yenidən imza atırsınız.

DIQQƏT! Sizə verilən “sual kitabçası”nın üzərində iş nömrəniz, soyadınız, adınız və atanızın adı çap edilmişdir. Kitabça sizə məxsus deyilsə və ya “cavab kartı”nın 3-cü bölməsində çap edilmiş varianta və göstərilən istiqlamətə uyğun olmazsa, dərhal nəzarətçiyə müraciət edin. Belə ki, imtahan nəticələriniz qiymətləndirilərkən cavablarınız “cavab kartı”nızda göstərilmiş varianta və istiqamətə uyğun “sual kitabçası”nın doğru cavabları ilə müqayisə ediləcəkdir. “Sual kitabçası”nın sizə düzgün təqdim olunduğuna əmin olun.

Qeyd: Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunan ixtisaslar üzrə rezidenturaya qəbul üçün namizədlərə müalicə işi, pediatriya istiqaməti üzrə “sual kitabçası” verilir.

Nəzarətçi sual kitabçalarını açmağa icazə verdikdən sonra onu vərəqləyərək çap qüsurlarının olub-olmamasını yoxlayın. Belə qüsurlar varsa, nəzarətçiyə müraciət edin.

3. “İmtahan başlandı!” elan edilən andan suallara cavab vermək üçün ayrılan **2 saat 30 dəqiqəlik** vaxtdan səmərəli istifadə edin. Cavabların “cavab kartı”nda qeyd olunması (uyğun dairələrin qaralanması) üçün sərf olunan vaxt da imtahan müddətinə daxildir.
4. “Cavab kartı”nın cavablar üçün ayrılmış hissəsi “sual kitabçası”ndakı sualların ardıcılığına uyğun olaraq sıralanmışdır. “Sual kitabçası”nda **1-95 sayılı suallar** çoxseçimli test tapşırıqlarıdır. Cavablarınızı yazarkən hər bir sualın cavabını “Cavab kartı”nda həmin suala uyğun sırada qeyd edin. “Sual kitabçası”nda hər bir suala verilmiş beş cavabdan (bunlar A, B, C, D, E hərfləri ilə işarələnmişdir) düzgün hesab etdiyiniz yalnız bir cavabı seçin və “cavab kartı”nda ona uyğun dairəni qaralayın.

Əgər bir suala cavab olaraq iki və daha çox dairə qaralanarsa, həmin cavab səhv hesab edilir.

96-100 sayılı suallar isə açıq tipli test tapşırıqlarıdır. Namizəd 96, 97 və 98 sayılı seçim açıq tipli test tapşırıqlarının hər birinin cavabını (rəqəmlər ardıcılığını) bu cavab üçün nəzərdə tutulmuş damalara sol xanadan başlayaraq “cavab kartı”ndakı numunədə göstərilən şablona uyğun olaraq yazır. Sonra hər damanın altındakı sütunda uyğun rəqəmi tapıb onun yerləşdiyi dairəni tam qaralayır. Əgər eyni bir sütunda birdən çox dairə kodlaşdırılırsa, onda cavab səhv sayılır. Buraxılan boş dama(lar) və ədədin əvvəlində gələn sıfır(lar) nəzərə alınmır.

99 və 100 sayılı test tapşırıqlarında təqdim edilmiş 2 siyahının elementləri arasındakı uyğunluqları müəyyən edir və “cavab kartı”nda 1-ci siyahının hər bir elementinə aid sütunda 2-ci siyahının uyğun elementlərinə aid dairələri tam qaralayır.

Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar ümumi nəticəyə təsir göstərmir.

Ballarınız hesablanarkən yalnız “cavab kartı”nda qaraladığınız cavablar nəzərə alınır.

DIQQƏT! Başqasının cavablarını köçürməyin. Diqqətli olun ki, sizin cavablarınızı heç kim köçürməsin. Nəticələriniz yoxlanarkən xüsusi araşdırma zamanı köçürmə faktı aşkar edilərsə, imtahan nəticələriniz ləğv olunacaqdır.

DIQQƏT! İmtahanın gedişi zamanı hər bir namizəd öz “cavab kartı”nın və “sual kitabçası”nın qorunmasına və korlanmamasına şəxsən məsuliyyət daşıyır.

5. Hesablamaları və qeydləri aparmaq üçün “sual kitabçası”nda boş yerlər nəzərdə tutulmuşdur. Buna görə də əlavə kağızdan istifadə etməyə icazə verilmir.
6. “İmtahan qurtardı!” elan olunduqda **“cavab kartı”nızı və Sual kitabçanızı mütləq nəzarətçiyə təhvil verin.**
7. “Cavab kartı”nın və “sual kitabçası”nın təhvil verilməsinə görə namizəd şəxsən məsuliyyət daşıyır. “Cavab kartı”nı və “sual kitabçası”nı nəzarətçiyə təhvil verdikdən sonra

“İmtahana buraxılış vərəqəsi”ndə nəzarətçiyə imza etdirməlisiniz. “Cavab kartı”nı və “sual kitabçası”nı nəzarətçiyə təhvil verməsəniz, imtahan nəticələriniz ləğv olunacaqdır.

NAMİZƏDƏ QADAĞANDIR:

- saxta sənəd təqdim etmək;
- imtahana mobil telefon, çanta, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası, xarici yaddaş qurğuları və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
- yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;
- sual kitabçaları paylandıqdan sonra, hər hansı bir səbəbə görə, imtahan zalını tərk edib yenidən geri dönmək;
- nizam-intizam qaydalarını pozmaq;
- zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq və bu kimi hallarla imtahanın gedişinə mane olmaq;
- başqasının “cavab kartı”na, “sual kitabçası”na baxmaq və ya öz “cavab kartı”na, “sual kitabçası”na başqasının baxması üçün şərait yaratmaq;
- “İmtahan başlandı” elan olunan andan etibarən 1 saat 30 dəqiqə müddətində və imtahanın qurtarmasına qalmış son 15 dəqiqə ərzində, səbəbindən asılı olmayaraq, imtahan zalından çıxmaq;
- nəzarətçiyə test tapşırıqlarının həllində kömək üçün müraciət etmək.
- “cavab kartı”nı və “sual kitabçası”nı nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

Belə hallar aşkar olunarsa, həmin namizəd imtahandan xaric olunacaq və onun imtahan nəticələri ləğv olunacaqdır.

TQDK-nın namizədin imtahan qaydalarına zidd hərəkətini imtahandan sonra da aşkar etmək üçün müxtəlif üsulları vardır.

Qəbul Qaydalarında hər hansı bir pozuntuya və saxtakarlığa yol verməsinə görə (saxta sənəd təqdim etmə, köçürmə, köçürməyə şərait yaratma, imtahana öz yerinə başqasını göndərmə və qəbul qaydalarına zidd digər hərəkətlər) namizədin imtahan nəticələrinin ləğv olunması və onun haqqında müvafiq hüquqi tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Siz “cavab kartı”nın 2-ci bölməsində belə hallara yol verməyəcəyiniz barədə öz üzərinizə öhdəlik götürərək Bəyannamə imzalayırsınız.

Əgər siz imtahan zamanı qaydaların pozulması halları ilə rastlaşsanız, mütləq nəzarətçiyə müraciət edin, nəzarətçi lazımi ölçü götürməzsə, imtahan rəhbərinin zala gəlməsini tələb edin.

Nəzarətçi müəllimlərin fəaliyyəti imtahan prosesinin tələblərinə uyğun olmazsa, bu barədə imtahan rəhbəri zala gəldikdə ona məlumat verin.

Sizə müvəffəqiyyətlər arzulayırıq!